



Yemək! Təmtəraqlı Yemək! Baş Məqalə - Betti Bleyer

Mənbə: Azerbaijan International jurnalı - Aİ 8.3 (Payız 2000)

© 2003. Azerbaijan International

AZERI.org

Mənim nənəm danimarka mənşəli Pensilvaniyalı idi. Xatirimdədir ki, uşaq çağlarımızda biz, üç uşaq arxası açıq maşına doluşaraq hər il Tennesidən 500 mil məsafəni qət edərək onu ziyarətə gedərdik. Nənəm bizim üçün elə süfrə açardı ki - stolun üstünə o qədər ekzotik yemək növləri düzərdi ki: Lebanon kolbasası, isveç pendiri, tər ravənd və quşüzümü. Ancaq onun "scrapple" (qarğıdalı və çəkilmiş donuz ətindən hazırlanmış yemək) və Shoo Fly Pie-ı (Bu şirni un və qənd şirəsindən hazırlanır. Adı "Shoo fly" ifadəsindən gəlir ki, bu da milçayı qovmaq üçün işlədilən ifadədir) heç nə ilə müqayisə edilə bilməzdi. Əslində onlar sadə yeməklər idi. Həmin yeməklərə yetkin çağlarimdə, sağlamlığımın qeydinə qaldığım vaxtlarda rast gəlsəydim, çox güman ki, onlar məni cəlb etməzdi. Axi skrəpl donuz atı və qarğıdalı unundan hazırlanır, Shoo Fly Pie isə un və patkadan az fərqlənir. Lakin illər ötdükcə, bu yeməkləri dadmaq fürsəti ələ düşdükdə mənə üstün gələn bu xəyalları təsvir etməyə çətinlik çəkirəm. Yeməkdə belə nə vardır ki, bizi geriyə, uşaqlığa, yeməyin özündən çox mürəkkəb olan xatırələr toruna aparır?

Bir neçə ildir ki, oxularımız bizi yemək haqda bir nömrə hazırlamağa təhrik edirlər. Biz isə buna tərəddüb edirdik. Yeməkdən və onun yaratdığı atmosferadan ləzzət almaq onun haqda yazmaqdan dəfələrlə asandır. Ancaq nəhayət ki, biz işə başladıq.

Aldanmayın, bu nömrə adına baxmayaraq, ən azı fiziki mənada heç də yemək haqda deyildir. Milli yeməklər təsvir olunan şəkillər verilməsinə baxmayaraq, siz burada heç bir yemək reseptinə rast gəlməyəcəksiniz.

Bu nömrə daha çox insan münasibətlərinin dərinliyini araşdırır. Məsələn, Orta Əsrlərdə etiket qaydaları haqda məqalə həqiqətən də insanların bir-birinə hörmət qaydalarını inkişaf etdirən milli normalardan bəhs edir.

Yeməklə bağlı anoloqları ilə verilmiş atalar sözləri və gündəlik azərbaycan ifadələri digər insanların davranışlarına istiqamət verən və formalasdırıran bir vasitə kimi xidmət edir.

Səhiyyə başqa bir mövzudur. Azərbaycanlılar öz uzunömürlülükleri ilə tanınmışlar. Əsrlər boyunca müxtəlif yeməklərin bir-birilə kombinə üsulu bu gün də əvvəllərdə olduğu kimi istifadə edilə bilər. Maraqlıdır ki, azərbaycanlıların fikrinə əsasən uzunömürlülüyün sırrı yeməklərin bir-biri ilə uyğunlaşdırılmış şəkildə qəbul edilməsindədir. Yağın mənfi təsirinin qarşısını almaq üçün uyğunlaşdırıcı metodlardan istifadə edilir. “Ət və süd məhsulları qəbul edin,” uzunömürlülər biza deyərdilər, “ancaq insan orqanizminə zərərli ola biləcək yağı parçalamaq üçün onları limon, sirkə, sarımsaq, tər göyərti, qatıq, nar şirəsi və sumaq kimi ədviyyatlarla birgə qəbul edin.”

Etiraf edirik ki, bu nömrənin üzərində işləmək bizə həzz verdi. Bakıda ən mərkəzi açıq tipli bazarlarda olduq və həddindən çox qurudulmuş meyvə və qoz-fındıq yedik. Bizim “Bəd nəzər”lə əlaqədar geniş yayılmış inamlarla bağlı tədqiqatlarımız bizi Bakıda yenicə açılmış McDonald's restoranının giriş hissəsində asılmış parlaq səma rəngli göz muncuğuna aparıb çıxardı.

Bu nömrə üzərində işləyərkən məsləhətləşdiyimiz ayrı-ayrı şəxslər—kulinariya sahəsində mütəxəssis Tahir Əmiraslanov, baş fotoqraf Hüseyin Hüseynzadə və tibb tarixçisi Fərid Ələkbərov hər hansı bir mövzu ilə əlaqədar ötən bu 8 il ərzində birgə işlədiyimiz şəxslərdən daha çox həvəsli idilər.

Biz həmçinin gərginliyə səbəb olan anların da olduğunu etiraf etməliyik. Ötən il biz ötən əsrə həsr etdiyimiz “Əsr Silsiləsi” nömrələrində dəfələrlə Sovet dövrünün Azərbaycanın tarixini yaddaşlardan silmək baxımından necə zərər vurması halları ilə qarşılaşmışdıq. Hər bir sahədə böyük həcmidə yaddaş itkisi olan qara boşluqların olduğunu aşkar edirdik - neft sahibkarlarının binaları, İnqilabdan önceki hakimiyyət, ədəbiyyat, əlifba dəyişikliyi və bir çox digər sahələrdə.

Və bir daha yenidən eyni sözləri Azərbaycan mətbəxi barədə də demək mümkündür. Bunu xüsusilə Azərbaycan Respublikası ilə Cənubi Azərbaycan mətbəxini müqayisə edərkən daha aydın görmək olar. Sovet dövründə ruslar gündəlik yeməyə daxil olan düyüni özlərinin kələm, kartof və çörəkləri ilə əvəz etdilər. Bu mətbəxdə əsaslı dəyişikliklərlə nəticələndi.

Biz sadəlövhəcəsinə yeməyin sadə bir mövzu olduğunu fikirləşdik, amma çox tez bir zamanda aşkar etdik ki, siyaset, tarix, iqtisadiyyat və din regionun mətbəxinin formallaşmasında və insanların nə yediklərinin müəyyən edilməsində böyük rola malikdir. Yemək təkcə iqlim və kənd təsərrüfatından asılı deyil.

Deyilənlərə görə orta gəlirə malik 70 yaşlı bir amerikalının qəbul etdiyi qidanın miqdarı onun çəkisindən 1500 dəfə çoxdur. Əgər bu həqiqətdirsə, onda bu o deməkdir ki, 150 funt çəkisi olan adam bütün həyatı boyu 225000 funt qida qəbul etmiş olardı. Belə statistika mövcud ikən yeməyin həyatımızda, inamımızın formallaşmasında mərkəzi rol

oynadığına kimsə şübhə ilə yanaşa bilərmi? Ümid edirik ki, bu səhifələr belə bir ağır mövzu haqda giriş xarakterli məlumat verə biləcəkdir. “Nuş olsun!”

Tərcümə: Ülvıyyə Məmmədova

Yoxladı: Gülnar Aydəmirova

Redaktə etdi və veb üçün hazırladı: Aynurə Hüseynova